

QARABAĞIN SU EHTİYATI VƏ YENİ İMKANLAR

Mehnurə Rahimova

Baki Dövlət Universiteti

Qarabağ ərazisi özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindən olmaqla yeraltı və yerüstü sərvətləri, münbit torpaqları, şirin su ehtiyatları ilə həmisi fərqlənmişdir. Qarabağ biomüxtəlifliyin genetik ehtiyatlarının zənginliyinə görə ümumən Qafqaz regionunda seçilir. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində Azərbaycan 30 ilə yaxın müddədə bu torpaqlarda ermənilərin həyata keçirdiyi yeni ekoloji terror faktlarını aşkar etmişdir. İşgal nəticəsində Qarabağ bölgəsi "ekosid" kimi xarakterizə oluna bilən ekosistemin kütləvi məhvini uğramışdır və bu, cinayətdir.

İqlim dəyişikliyi və onun nəticəsində su qılığı ən aktual qlobal problemlərdən biridir. Sərri deyil ki, ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Buna baxmayaraq, azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kösbədir. Qarabağ bölgəsi hər zaman zəngin su ehtiyatlarının böyük potensialı ilə də fərqlənmişdir. Su ehtiyatlarımızın təxminən 25%-i Qarabağ bölgəsindədir. Yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, "Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistandan Azərbaycana qarşı işğalçılıq siyasetini, o cümlədən bu sahədə də aparırdı və bizi qarşı ekoloji terror təşkil edilmişdir". İşğal dövründə çaylarımız ekoloji terrora məruz qalırdı. Eyni zamanda Azərbaycandakı 623 kəhrizdən 332-si işğal altında qalmışdır. Bu dağıdılmış su quyuları qəsdən cırkləndirilmiş və ya torpaqla doldurulmusdur.

Qarabağ çatlı vulkanik sütüxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbəton dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri – kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbəton aşağıdır. Həm də xüsusilə onların yuxarı hissələrində meyillilik və sululuk çox, axın sürəti böyük olduğundan, bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, cinsi zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və s. su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir. Regionda böyük potensiala malik olan yeraltı sulardan elmi cəhətdən düzgün istifadə edilərsə, yüksək səmərə vera bilər. Hesablamalara görə, işgaldan azad olunmuş ərazilərdə kəhrizlər vasitəsilə 58-60 mln. kubmetr su əldə etmək mümkündür və bu, suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə və idarə olunmasına yetərinə müsbət təsir göstərəcəkdir. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərin su potensialının böyük olduğunu qeyd etmişdir: "Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdanandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır". Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisinə yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə, 1,6 mlrd. kubmetrdir. İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları iqtisadiyyatımızın irəliliyiində dönüş yaradacaqdır. Artıq azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası və inventarlaşması üzrə işlər başlanılmışdır. Bu da Qarabağda bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün şərait yaradacaqdır. Regionun yeraltı su ehtiyatlarının, çay, bulaq, quyu, sututumları şəbəkəsinin, vaxtilə mövcud olmuş kəhriz sisteminin tədqiqi, bərpası və səmərəli istifadəsi, torpaq və su (həm yerüstü, həm də yeraltı) ehtiyatlarının mikrobioloji, toksikoloji və biokimyəvi tədqiqi aparılməqdadir.